

İşıqlı sabahlar üçün, çiçəklənən millət üçün,
düşünərək yaşıyanlar üçün, səsi dünyaya yayılacaq bir
gənclik üçün, **parlaq bir gələcək üçün**, xoşbəxt bir
ailə üçün, sevincli qəlblər üçün, gülən üzlər üçün,
həyat səhifələrimizi parlaq imza sahiblərinin
qələmi ilə yazmaq üçün

Simurq

~~~~~  
Kitabın sahibi

~~~~~  
Oxu tarixi

SINMIŞ BURUNUN NƏĞMƏSİ

ARNE SVİNGEN

Norveç dilindən tərcümə:

Vüsalə Əfəndiyeva
Aytən Məmmədova



Koordinator:	Amin
Redaktor:	Toğrul MUSAYEV
Korrektor:	Turac ELDARQIZI
Tərtibatçı:	İsmayıł SÜLEYMANLI
Dizayner:	Ramin HƏSƏNƏLİZADƏ

**Arne Svingen
SANGEN OM EN BRUKKET NESE**

**Arne Svingen
SINMIŞ BURUNUN NƏĞMƏSİ**

Bakı, "Simurq" Nəşriyyatı – 2022, 208 səh.

© “Gyldendal Norsk Forlag” nəşriyyatı / 2012

© Parlaq İmzalar MMC / 2022

Kitab “Gyldendal Norsk Forlag” ilə bağlanmış müqavilə əsasında nəşr olunur. Kitabın Azərbaycan dilində nəşr hüququ “Parlaq İmzalar” Nəşriyyatına məxsusdur. Bütün hüquqları qorunur. İcazəsiz olaraq hər hansı vasitə ilə nəşri qadağandır.

Simurq Nəşriyyatı | 11



SİMURQ – Parlaq İmzalar MMC-yə məxsus markadır.



Kitab NORLA-nın maliyyə dəstəyi ilə nəşr olunmuşdur.

www.parlaqimzalar.az
simurq@parlaqimzalar.az
facebook.com/simurqkitab
0559697259 / 0559897259

Mətbəə: “Nurlar” NPM
Çap tarixi: 29.03.2022
Sifariş: 41(02)/22

Arne Svingen 1967-ci il iyulun 10-da Osloda anadan olub. Yaziçi kimi fəaliyyət göstərməzdən əvvəl Norveçin “Yeni ritmlər” adlı qəzetində jurnalist kimi çalışıb, “Ritm” musiqi jurnalının və “Yaziçi” qəzetinin redaktoru olub.

Svingen öz ölkəsində “İşgüzər” əsəri ilə tanınıb, eyni ildə “Hübert və ləkə” adlı ilk uşaq kitabını yazıb. Norveçli yaziçi uşaq, yeniyetmə və böyükələr üçün çoxlu sayıda əsərlər qələmə alıb. “Hübert və ləkə” kitabı əsasında hazırlanmış 26 dəqiqəlik animasiyalar Norveçin dövlət kanalı NRK-da tez-tez göstərilir.

Arne Svingenin kitabları 20-yə yaxın dilə tərcümə edilib.

Vüsala Əfəndiyeva 1983-cü il iyunun 16-da Bakıda anadan olub. ADU-nun Beynəlxalq münasibətlər və Avropaşüunaslıq fakültəsi üzrə həm bakalavr, həm də magistr təhsili almış, 2009-cu ildən etibarən Oslo Universitetində müxtəlif kurslar keçmiş və həmin universitetdə Norveç dili üzrə mübadilə programında təhsil almışdır.

Hal-hazırda ADU-nun Skandinaviya mərkəzinin rəhbəri və Regionşünaslıq kafedrasında baş müəllim kimi fəaliyyət göstərir.

Aytən Məmmədova 1988-ci il mayın 19-da Bakıda anadan olub. ADU-nun Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsində Skandinaviyaşünaslıq ixtisası üzrə bakalavr təhsili almış və 2010-2013-cü illərdə Oslo Universitetində Norveç dili və Skandinaviyaşünaslıq ixtisası üzrə magistr dərəcəsinə yiyələnmişdir.

Hal-hazırda ADU-nun Skandinaviya mərkəzində mütəxəssis və Xarici Dillər kafedrasında Norveç dili müəllimi kimi fəaliyyət göstərir.

Mənim birinci fəslim

Eybi yox. Belə şeylər tez-tez olur.

Döşəməyə sərilmışəm. Bir neçə saniyə öncə isə ayaq üstə idim. Dünya sanki başıma fırlandı, amma əvvəlkinə nisbətən özümü daha yaxşı hiss edirəm. Bəzi zərbələr həmişə sarsıcı olur.

Otağın küncləri elə bil aşağı-yuxarı hərəkət edir; deyəsən, yüngülvari dəniz xəstəliyinə¹ tutulmuşam.

– Yaxşısan?

Başımı tərpədirəm, sanki paltaryuyan maşının içində oturmuşam.

– Ayağa dura bilərsən?

Əlbəttə. Amma indi yox. Bir az da uzanmaq istəyirəm.

– Bilərkədən etmədim.

Təbii ki, bu cür güclü zərbəni qəsdən endirməmişdi. Kristian gözümün qarşısında titrəyir. Pis işləyən televizor kimi.

Kristiandan xoşum gəlir. Ümumiyyətlə, məşqdəki uşaqların hamisindən xoşum gəlir. Onların da mən-

¹ Dəniz xəstəliyi – yırgalanma nəticəsində ürəkbulanma və başağrısı şəklində təzahür edən xəstəlik – Red.

Sınmış burunun nəğməsi

dən xoşları gəldiyini eşitsəm, qətiyyən təəccüblənmərəm.

– Qoyun bir az özünə gəlsin!

Bunu deyən məşqçidir. Onun fikrincə, inam, dağı belə yerindən oynada bilər. Deyir ki, əgər mən ürəkdən istəsəm, yaxşı döyüşçü ola bilərəm. Onun bu sözlərinə inanıram. Amma bu axşam yox. Nə də ki sabah inanacağam. Heç məktəbdə olanda da inanıram. Xüsusilə də beləcə, arxası üstə uzanıb ürəyim bulananda onun sözlərinə heç qulaq asmaq istəmirəm.

Məşqçim və Kristian mənə ayağa qalxmağa kömək edir. Yenidən ayaq üstəyəm.

– Bir az dincəl, – məşqçi deyir.

Başımı tərpətməyə cürət etmirəm. Özümü birtəhər skamyaya çatdırıram, dünyanın ləngər vurub başıma fırlanması və titrəməsi dayanana kimi burada əyləşirəm.

Məşqçi başımdakı kaskanı çıxarıb buz dolu kisəni mənə uzadaraq deyir:

– Boksda dəfələrlə nokaut olsan da, vacib olan sənin neçə dəfə ayağa qalxa bilməyindir.

– Əlbəttə, – cavab verirəm. – Amma düşünürəm ki, bugünlük bəsimdir.

– Amma çərşənbə günü görüşürük, yaxşı?

– Mütləq.

Kristian mənə ürək-dirək vermək üçün yavaşça ciynimə vurdu. Şəhərin o biri başında yaşamasaydı,

məktəbdən sonra hər gün görüşüb birlikdə vaxt keçirərdik.

Evə gedərkən gözümün ətrafi ağrımağa başlayır. Sonra ağrı səngiyir və mən daha aydın görürəm. Qulaqlıqları taxıb musiqini qoşuram və bir neçə saniyədən sonra hər şeyi unuduram.

Ümumiyyətlə, mənim qəribə şeylərdən xoşum gəlir. Məsələn, bekonlu¹ fəsəlilərdən, gecəyarısı durub bir stəkan buz kimi süd içməkdən, təyyarə və ya UNO-lara bənzəməyən həqiqi ulduz axmasına tamaşa etməkdən, çoxdan unutduğumu zənn etdiyim bir şeyi xatırlamaqdan, yaxud isti bir yay gündündə hamı çıxıb getdikdən sonra dənizdə çimməkdən.

Hə, bir də anam qulağıma nəsə xoşagələn bir şey piçıldayanda, dodaqlarının qulağımı qidiqlamasını sevirəm. Əvvəllər bunu daha tez-tez edərdi.

Lakin bunların hamisindən daha üstün olan bir şey var. O məni vəcdə gətirir. Elə bil bu zaman kimsə qarnımda tonqal qalayır.

Bu, musiqidir. Amma sinif yoldaşlarımın radio və aypodlarında dinlədikləri musiqiləri bəyənmirəm, mənimki şüşələri cılık-cılık edən və qulaq seyvanını cıran mahnilardır. Bəzən bu musiqilərə qulaq asarkən özümü unudur və bütün küçə boyu bərkdən oxuyuram. Bu əməlimdən utansam da, eyni zamanda ləzzət alıram.

Mən köhnə bir binada qalıram, təmir olunsa, daha

¹ Bekon – hisə verilmiş və ya düzənlənmiş piysiz donuz əti – Red.

Sınmış burunun nəğməsi

gözəl görsənər. Blokumuzda tez-tez kiminləsə üz-üzə gəlirsən, amma ona fikir verməsən, onu görməyə də bilərsən.

Anam evdə deyil, iki dilim çörək götürüb dərslərimə girişirəm. Qapının zəngi çalınır və zehnimdən anamın sözləri keçir: “*Tanımadiğın adama heç vaxt qapı açma*”. Gözlükdən iş paltarı geymiş və vəsiqəsini yuxarı qaldırmış bir kişi görürəm. Vəsiqədə “*Hafslund*” yazılıb və üstündə qapıdakı adama az-maz oxşayan şəkil var.

Qapının zəngini yenidən çalır. Sonra isə qapını döyməyə başlayır. Bəlkə də, məhz bu cür adamlara qapını açmamalıyam. Amma əlində tutduğu vəsiqəsi ilə adama elə rəsmi təsir bağışlayır ki, maraq mənə qalib gəlir.

– Linda Narum evdədir? – o, zəncirlə bağlanmış yarıcaçıq qapıdan soruşur.

– Yox, anam evdə deyil.

– Mən işığınızı kəsməyə gəlmışəm.

Bəzən anam ödənişləri gecikdirir. Bu hamının başına gələ bilər. Onun başını qaşımağa vaxtı yoxdur və o qədər şey yaddaşında saxlayır ki, bu səbəbdən qəbzləri çox asanlıqla unuda bilər. Birdən ağlıma belə bir fikir gəlir: bəlkə, bu kişiyə ölüm ayağında olduğumu deyim.

– Ola bilməz! – kədərli halda deyirəm.

– Bağışla, cavan oğlan. Amma heç bir qəbz ödə-

¹ Norveçin elektrik şirkəti – Tərc.

nilmədiyi üçün əlimdən heç nə gəlmir.

– Yəqin, ölməyimi istəməzsiniz, hə?

Adətən belə hallarda özümü yazlıq kimi aparıram.

– Üzü yaya gedir, cavan oğlan. Nə ölmək-ölmək salmışan?!

– Yox, doğru sözümdür, – deyirəm və havam çatışmırkış kimi dərindən nəfəs alıram. – Axşamlar yaxşı nəfəs ala bilmək üçün oksigen çadırında yatıram. İşıq olmasa, o işləməyəcək.

Kişi karıxbı üzümə baxır.

– Oksigen çadırı? – təkrarlayır.

– Ciylərlərim xəstədir. Çadırə baxmaq istəyirsınız?

Nəfəs alanda fit səsi çıxarsın deyə boğaz əzələlərimi gərirəm.

– Xeyr, xeyr, ehtiyac yoxdur. Məncə... işığın bu gün kəsilməsi o qədər də vacib deyil. Amma anana de, təcili işıq pulunu ödəsin.

– Yəqin ki, unudub.

– Bir ildən çox unutmaq olar?!

Ciyinlərimi çəkirəm. Nə qədər çox çərənləsəm, axmaq yalanlarınıñ üstü bir o qədər tez açılacaq. Ona görə də cavab vermirəm və kişiyə, it öz yiyəsinə necə yazılıq-yazıq baxırsa, o cür baxıram.

– Mən yenə gələcəm.

– Gəldiyiniz üçün təşəkkür edirəm.

Qapını bağlayandan sonra dərindən nəfəs alıram. Çünkü mənim heç bir çadırım yoxdur. Heç ölüm ayağında da deyiləm. Mən çox nadir hallarda yalan da-

Sinmiş burunun nəğməsi

nışırıam. Ən azından, hər gün yox.

Onsuz da dünya ağ yalanlarla doludur: kiminsə saç düzümü bərbaddır və ya qəribə şalvar geyinir, yaxud kimsə gic-gic hərəkətlər edir, daha bunları durub həmin adamların üzünə demirsən ki! Ən azından, mən demirəm. Ağzımı yumuram. Ümumiyyətlə, ağzımı tez-tez qıfillayıram.

İşıqsız qalmaq hər gününü kottecdə¹ keçirməyə bənzəyir; ya da adam özünü tunc dövründəki kimi hiss edir. Yaxşısı budur, anama bu qəbzlər haqqında heç nə deməyim, yoxsa o dəqiqə narahat olacaq.

Bizim kimi ailələrdə yaşayanların evdə tək qalmaqdan xoşu gəlir. Yerimə girməzdən qabaq bir az televizora baxıram.

Tez yuxuya gedəndə, təəssüf ki, tez də oyanıram. Birdən anamın, yatağın yanında əyləşərək anlaşılmaz bir söz dediyini eşidirəm.

– Nə deyirsən? – deyə mızıldandım.

– Salam, əzizim. Səndən yoxdur! Elə ağıllı-kamallı oğlansan ki! – anam deyir və məni bağırna basır.

– Səndən də yoxdur, anacan.

Biz uzun-uzadı qucaqlaşırıq. Anam məni çox sevir. Onun sevgisinə şübhə ola bilməz. Mən də onu sevirəm. Anam mənim ağıllı-kamallı oğlan olduğu mu deməkdən yorulmur. Çox keçmir ki, o, döşəməyə

¹ Kottec – şəhər kənarında kiçik taxta ev; təbiətlə sıx təmasda olmayıçı sevən norveçlilər tez-tez tətil və ya həftəsonu istirahət məqsədilə işığı, suyu və s. olmayan bu cür evlərdə qalırlar. – Tərc.

sərilir. Divanda uzanması üçün ona kömək edirəm və üstünə ədylə Salıram.

– Mənim ağıllı oğlum, – yuxuya getməzdən qabaq piçıldadığı son söz bu olur.

Haradasa əsrarəngiz bir ulduz axması baş verir.
Buna əminəm.

Mənim ikinci fəslim

Oyananda anamı arxası üstə uzanmış, ağızıçıq vəziyyətdə görürəm. Ədyalı sürüşüb yerə düşüb.

Ədyalı götürmək üçün yerimdən qalxmağa çalışıram. İlk önce gözümün ağrıldığını hiss edirəm. Çox da incitmır. Amma ağrı gözümü qırpmaya mane olur. Yaxşı ki ayağa qalxanda otaq gözlərimdə ləngər vurmur və mən anamı oyatmadan ədyalı ehməlca onun üstünə sərirəm.

Bu gün səhər yeməyini özüm hazırlayıram. Bunu hər gün etmirəm. Bəzən anam omlet bişirir və o qədər danışır ki, ona qulaq asmaqdan vaz keçirəm. Ümumiyyətlə, günün ağırlığı üzərimə çökməmiş lüzumsuz fikirləri özümdən uzaqlaşdırıram.

Xoşbəxtlikdən, çörəyimiz həm səhər yeməyinə, həm də lançboksa¹ çatır. Anam üçün balaca bir kağızda qeyd yazıram: “Ümid edirəm, yaxşı yata bildin. Bir az ayın-oyun almaq lazımdır. Məktəbdən sonra məmənuniyyətlə dükana gedə bilərəm. Səni sevirəm. Bart”.

Bəli, adım Bartdır. Amma ingilis dilindəki kimi

¹Lançboks – məktəbə aparılan, səhər və ya günorta yeməyinin qoyulduğu plastmas qutu – Red.

uzun “a” kimi tələffüz olunmur. Norveç dilində yük maşını sürücüsünün dodağının üstündəki bişa “bart” deyirlər. Ən azından, ətrafimdakı insanlar adımı bu cür tələffüz edir. Amma mən “Simpsonlar”dakı¹ balaca sarışın oğlanın şərəfinə belə adlandırılmışam. Bu o demək deyil ki, mən və anam iş-gücmüzü atıb bütün günü “Simpsonlar”a baxırıq, yox, amma arada, az qala, fasıləsiz işləyən televizorumuza gözümüz ılışır. Anam bu adı mənə qoyub ki, mən həyatda hər bir çətinliyin öhdəsindən gələn, gülməli və hazırlıcazab bir oğlan olum.

- Amma Bartın hələ on yaşı var, – deyirəm.
- Gün gələcək, onun on üç yaşı olacaq.
- Yox, olmayıacaq. Həmişə elə on yaşında qalacaq.

Məncə, anam oğlunun daha cəsarətli olmasını istəyir. Boksa getməyimin əsas səbəbi də budur. Anam həmişə “Gələcəkdə buna görə mənə çox sağ ol deyəcəksən”, – söyləyir.

Mən peşəkar boksçu-filan olmaq istəmirəm, amma birdən kimsə məni xurd-xəsil etməyə çalışsa, anama bu sözlərinə görə minnətdar olacağam. Təbii ki, bu, kimin qalib gəlməyindən asılıdır.

Amma mən Bart Simpson deyiləm. Bəlkə də, başqa ad qoysayırlar, daha yaxşı olardı, amma artıq gecdir.

Məktəbə çatmaq üçün mənə doqquz dəqiqə yarım vaxt lazımdır. Bu gün düz on bir dəqiqəm var.

¹ Məşhur cizgi filmi – Tərc.